

Azərbaycan Respublikasının Vergi Məcəlləsindən çıxarış

Maddə 182. Aksiz anlayışı

182.1. Aksiz - aksizli malların satış qiymətinə daxil edilən vergidir.

182.2. Azərbaycan Respublikasının ərazisində istehsal edilən, yaxud idxal olunan aksizli mallardan, vergidən azad edilən mallar istisna olunmaqla, aksiz tutulur.

Maddə 183. Vergi ödəyiciləri

183.1. Bu fəsildə başqa hallar nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikası ərazisində aksizli malların istehsalı və ya idxalı ilə məşğul olan bütün müəssisələr və fiziki şəxslər, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarada bilavasitə özü və ya podratçı vasitəsilə aksizli malları istehsal edən və istehsal etdiyi yerdə vergi ödəyicisi kimi uçotda olmayan Azərbaycan Respublikasının rezidentləri aksizin ödəyiciləridirlər.

183.2. Sifarişçinin göndərdiyi xammaldan Azərbaycan Respublikası ərazisində mallar istehsal edildiyi hallarda, malların istehsalçısı (podratçı) aksizin ödəyicisidir. Bu halda istehsalçı (podratçı) aksiz məbləğlərini sifarişçidən almalıdır.

183.3. Aksizli malların istehsalçısı və sifarişçisi qarşılıqlı surətdə asılı olan rezident şəxslər olduqda, malın sahibi (sifarişçi) aksizin ödəyicisidir.ⁱ

Maddə 184. Vergitutma obyektı

184.1. Aşağıdakı əməliyyatlar vergitutma obyektləridir:

184.1.1. Azərbaycan Respublikasının ərazisində istehsal edilən aksizli malların istehsal binasının hüdudlarından kənara buraxılması;

184.1.2. idxal malları üçün - Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq aksizli malların gömrük xidmətinin nəzarətindən çıxması.

184.2. Bu maddənin məqsədləri üçün istehsal binalarına istehsalın olduğu ərazidə yerləşən anbarlar, köməkçi anbar sahələri və digər oxşar binalar aiddir.

Maddə 185. Vergi tutulan əməliyyatın məbləği

185.1. Azərbaycan Respublikası ərazisində istehsal olunan neft məhsulları və ~~tütün məmulatları~~ üçün vergi tutulan əməliyyatın məbləği vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən, o cümlədən barter əsasında, aldığı və ya almalı olduğu

haqqın topdansatış bazar qiymətindən (aksiz, *yol vergisi* və ƏDV çıxılmaqla) aşağı olmayan məbləğidir. Azərbaycan Respublikası ərazisində istehsal olunan digər aksizli mallar üçün vergi tutulan əməliyyat istehsal olunan malların miqdarı hesab olunur.ⁱⁱ

185.2. İdxal malları üçün (*avtobuslar*, minik avtomobilləri, istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr, *habelə platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz* istisna olmaqla) vergi tutulan əməliyyatın məbləği Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq müəyyən edilən, lakin topdansatış bazar qiymətindən aşağı olmayan malların gömrük dəyəridir (aksiz, *yol vergisi* və ƏDV çıxılmaqla).ⁱⁱⁱ

İdxal olunan *avtobuslar*, minik avtomobilləri, istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə görə vergi tutulan əməliyyat – onların mühərrikinin həcmidir.^{iv}

İdxal olunan platinə görə vergi tutulan əməliyyat platinin hər qramı, qızıla, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarına görə - qızılın min çəki vahidindəki miqdarı, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaza görə - almazın karatıdır.^v

185.3. *Çıxarılmışdır.*^{vi}

Maddə 186. Vergi tutulan əməliyyatın vaxtı

186.1. Azərbaycan Respublikası ərazisində istehsal olunan mallar üçün - malların istehsal binasının hüdudlarından kənara buraxıldığı vaxt vergi tutulan əməliyyatın vaxtıdır.

186.2. Malların idxalı üçün - Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq aksizli malların gömrük xidmətinin nəzarətindən çıxdığı vaxt vergi tutulan əməliyyatın vaxtıdır.

Maddə 186-1. Aksiz hesablanan dövriyyənin dəqiqləşdirilməsi^{vii}

186-1.1. *Aksizli malların istehsalçısı tərəfindən malların istehsal binasının hüdudlarından kənara buraxılmasına görə vergi hesablanmışdırsa, həmin malların xarab olması, yaxud istifadə müddətinin bitməsi və ya digər səbəblərdən geri qaytarılması zamanı hesablanmış aksiz malların qaytarıldığı hesabat dövründə azaldılır.*

186-1.2. *Aksizli malların istehsalçısı tərəfindən malların istehsal binasının hüdudlarından kənara özünə məxsus obyektlərə buraxılmasından sonra həmin malların xarab olması, yaxud istifadə müddətinin bitməsi səbəbindən geri qaytarılması zamanı vergi ödəyicisi həmin malların aktlaşdırılması və hesablanmış verginin azaldılması üçün vergi orqanına müraciət edir.*

Müraciət edilmə tarixindən 5 iş günü müddətində vergi orqanının məsul şəxslərinin iştirakı ilə həmin mallar aktlaşdırılır.

186-1.3. Xarab olmuş, yaxud istifadə müddəti bitmiş məhsullara görə aksizin azaldılması müvafiq aktın tərtib edildiyi hesabat dövründə həyata keçirilir və vergi hesabatı təqdim edilərkən tərtib edilən akt vergi orqanına təqdim edilir. Xarab olmuş, yaxud istifadə müddəti bitmiş məhsullar məhv edildikdə, həmin məhsulların istehsalı zamanı əvəzlənmiş aksizin büdcəyə hesablanması həyata keçirilir.

Maddə 187. İxracın vergiyə cəlb edilməsi

Aksizli malların ixracı sıfır dərəcəsi ilə vergiyə cəlb olunur.

Maddə 188. Azadolmalar

188.1. Aşağıdakılar aksizdən azad edilir:

188.1.1. fiziki şəxsin fərdi istehlakı üçün 1,5 litr alkoqollu içkinin, 200 ədəd siqaretin, 20 qram qızılın, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almazın idxalı, həmçinin Azərbaycan Respublikasına avtomobillərlə gələn şəxslər üçün həmin avtomobilin texniki pasportu ilə nəzərdə tutulmuş bakındakı yanacaq;^{viii}

188.1.2. Azərbaycan Respublikası ərazisindən tranzitlə daşınan mallar;

188.1.3. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 192-ci və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda malların Azərbaycan Respublikası ərazisinə müvəqqəti idxalı;^{ix}

~~188.1.4. təkrar ixrac üçün nəzərdə tutulan və girovla təminat verilən mallar;^x~~

188.1.5. Azərbaycan Respublikası Mərkəzi Bankının aktivlərində yerləşdirilmək üçün idxal olunan platin, qızıl və emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz, Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivlərində yerləşdirilmək üçün idxal olunan qızıl;^{xi}

~~188.1.6. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş təsdiqedicə sənəd əsasında Azərbaycan Respublikasında keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu və UEFA 2020 Futbol çempionatının oyunları ilə əlaqədar idxal edilən mallar;^{xii}~~

188.1.7. *bu Məcəllənin 188.1.1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, idxal olunan platin, qızıl və onlardan hazırlanmış zərgərlik və digər məmulatlar, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz - 2021-ci il yanvarın 1-dən 3 il müddətinə.*^{xiii}

188.2. Bu Məcəllənin 188.1-ci maddəsində göstərilən aksizdən azadolmalar yalnız o zaman tətbiq edilir ki, gömrük rüsumlarından azadolmaların şərtlərinə əməl edilmiş olsun. Əgər gömrük rüsumu tutulması məqsədləri üçün idxal, rüsumun geri qaytarılması rejiminin təsiri altına düşürsə və ya azadolmanın şərtləri pozulduğu üçün gömrük rüsumunun ödənilməsi tələb edilsə, həmin rejim aksizin tutulmasına da tətbiq olunur.

Maddə 189. İstehsal ehtiyacları üçün aksizlərin əvəzləşdirilməsi

189.1. Aksizli malları (xammal və materialları) alan və bu malları vergi tutulan digər aksizli malların istehsalı üçün istifadə edən şəxs xammal və materialları alarkən ödənilmiş aksizin məbləğini əvəzləşdirmək və ya geri almaq hüququna malikdir.

189.2. Bu maddəyə uyğun olaraq aksizin məbləği yalnız xammal və materialların istehsalçısı tərəfindən aksizin ödənildiyini təsdiq edən elektron *qaimə-faktura*, xammal və materiallar idxal edildikdə isə - müvafiq sənədlər vergi orqanına verildiyi zaman əvəzləşdirilir və ya geri qaytarılır. Sənədlər vergi orqanına verildikdən sonra 45 gün ərzində tutulmuş aksiz məbləği vergi ödəyicisinə qaytarılır.^{xiv}

Maddə 190. Aksizli malların siyahısı və vergi dərəcələri

190.1. Aşağıdakı mallar aksizli mallara aid edilir:

- içməli spirt, ~~maye~~, pivə və spirtli içkilərin bütün növləri;
- tütün məmulatları;
- neft məhsulları;^{xv}
- minik avtomobilləri (xüsusi nişan və avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı avtonəqliyyat vasitələri istisna olmaqla);
- istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr;^{xvi}
- *idxal olunan platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz;*^{xvii}
- *idxal olunan xəz-dəri məmulatları;*^{xviii}
- *energetik (alkoqolsuz və ya alkoqollu) içkilər;*^{xix}
- *avtobuslar (sıxılmış qazla işləyən avtobuslar istisna olmaqla);*
- *elektron siqaretlər üçün maye;*

- istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənیلən və ya buruna çəkilən tütünlər, habelə qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri;^{xx}
- qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsulları;^{xxi}
- birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri.

190.2. Azərbaycan Respublikasına idxal edilən aksizli mallara (avtobuslar, minik avtomobilləri, istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr, habelə platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz, xəz-dəri məmulatları istisna olmaqla) aksizlərin dərəcələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.^{xxii}

190.3. Azərbaycan Respublikasında istehsal olunan içməli spirtə, pivəyə, spirtli içkilərə, tütün məmulatlarına, energetik içkilərə, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlərə, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlərə, çeynənیلən və ya buruna çəkilən tütünlərə, və tütün əvəzləyiciləri, habelə qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarına, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinə və elektron siqaretlər üçün mayeyə aşağıdakı aksiz dərəcələri tətbiq edilir:^{xxiii}

190.3.1. içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti) hər litrinə - 4,0 manat;^{xxiv}

190.3.2. araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları - hər litrinə 4,0 manat;^{xxv}

190.3.3. konyak və konyak materialları - hər litrinə 4,0 manat;^{xxvi}

190.3.4. şampan şərabı - hər litrinə 2,6 manat;^{xxvii}

190.3.5. şərablar və şərab materialları - hər litrinə 0,2 manat;^{xxviii}

190.3.6. pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli - digər içkilər hər litrinə 0,4 manat;^{xxix}

190.3.7. ~~siqarlar, ucları kəsilən siqarlar və siqarilla (nazik siqarlar)~~ - 1000 ədədinə 43,0 manat;^{xxx}

190.3.8. ~~tütündən hazırlanan siqaretlər və onun əvəzediciləri~~ - 1000 ədədinə 38,5 manat;^{xxxi}

190.3.9. ~~alkoqollu energetik içkilər~~ – hər litrinə 2,0 manat;^{xxxii}

190.3.10. ~~alkoqolsuz energetik içkilər~~ – hər litrinə 3,1 manat;^{xxxiii}

190.3.11. ~~siqarlar, o cümlədən ucları kəsilən siqarlar~~ – hər bir ədədinə 1,0 manat;

190.3.12. elektron siqaretlər üçün maye – hər litrinə 100,0 manat;^{xxxiv}

190.3.13. bu maddədə nəzərdə tutulmayan tündləşdirilməmiş alkoqollu içkilər (tərkibindəki spirtin miqdarı 9 faizdən çox olmayan) – hər litrinə 0,4 manat;^{xxxv}

190.3.14. qalyan üçün tütünlər və tütün əvəzləyiciləri, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənən və ya buruna çəkilən tütünlər - hər kiloqramına 30,0 manat;^{xxxvi}

190.3.15. qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsulları – 1000 ədədinə 14,0 manat;^{xxxvii}

190.3.16. birdəfəlik istifadə üçün elektron siqaret, qalyan və onların əvəzediciləri -hər bir ədədinə 0,25 manat.

190.3-1. Bu Məcəllənin 190.3.1-ci – 190.3.8-ci, 190.3.10-cu, 190.3.12-ci – 190.3.15-ci maddələrində qeyd olunan mallara görə aksizin məbləği aksiz dərəcəsi ilə həmin malların faktiki həcmnin (miqdarının) hasilinə tətbiq edilməklə hesablanır.^{xxxviii}

190.4. Azərbaycan Respublikasına idxal olunan avtobuslara, minik avtomobillərinə, istirahət və ya idman üçün yaxtalara və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə, habelə idxal olunan platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaza, xəz-dəri məmulatlarına aşağıdakı aksiz dərəcələri tətbiq edilir:^{xxxix}

190.4.1. minik avtomobillərinə (bu Məcəllənin 190.4.1-3-cü maddəsinin müddəaları nəzərə alınmaqla), istirahət və ya idman üçün yaxtalara və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə görə:^{xl}

Vergitutma obyektinin adı	Aksizin dərəcəsi
Minik avtomobilləri:	
- mühərrikin həcmi 2000 kubsantimetrədək olduqda	Mühərrikin həcmnin hər kubsantimetrinə görə – 0, 30 manat ^{xli}
- mühərrikin həcmi 3000 kubsantimetrədək olduqda	600 manat + mühərrikin həcmnin 2001- 3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 5 manat
- mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda	5600 manat + mühərrikin həcmnin 3001- 4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 13 manat
- mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda	18600 manat + mühərrikin həcmnin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 35 manat
- mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda	53600 manat + mühərrikin həcmnin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə – 70 manat

<i>İstirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr</i>	<i>Mühərrikin həcmnin hər kubsantimetrinə görə – 6 manat</i>
--	--

190.4.1-1. Avtobuslara görə: ^{xlii}

Vergitutma obyektinin adı	Aksizin dərəcəsi
<i>Avtobuslar:</i>	
<i>– mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda</i>	<i>Mühərrikin həcmnin hər kubsantimetrinə görə – 2 manat</i>
<i>– mühərrikin həcmi 6000 kubsantimetrədək olduqda</i>	<i>8000 manat + mühərrikin həcmnin 4001 – 6000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 4 manat</i>
<i>– mühərrikin həcmi 8000 kubsantimetrədək olduqda</i>	<i>16000 manat + mühərrikin həcmnin 6001 – 8000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 6 manat</i>
<i>– mühərrikin həcmi 10000 kubsantimetrədək olduqda</i>	<i>28000 manat + mühərrikin həcmnin 8001 – 10000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 8 manat</i>
<i>– mühərrikin həcmi 10000 kubsantimetrdən çox olduqda</i>	<i>44000 manat + mühərrikin həcmnin 10000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə – 10 manat</i>

190.4.1-2. Azərbaycan Respublikasına idxal olunan avtobusların istehsal tarixi 1 ildən artıq və ya qat etdiyi məsafə 100000 kilometrədən artıq olduqda, aksiz bu Məcəllənin 190.4.1-1-ci maddəsinə əsasən hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır;

190.4.1-3. mühərrikin həcmi 3000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə görə: ^{xliii}

Vergitutma obyektinin adı	Aksizin dərəcəsi
<i>- mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda</i>	<i>5600 manat + mühərrikin həcmnin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 15 manat</i>
<i>- mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda</i>	<i>20600 manat + mühərrikin həcmnin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 40 manat</i>
<i>- mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda</i>	<i>60600 manat + mühərrikin həcmnin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə - 80 manat</i>

190.4.1-4. Azərbaycan Respublikasına idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda, aksiz bu Məcəllənin 190.4.1-ci və 190.4.1-3-cü maddələrinə əsasən hesablanmış məbləğə benzin mühərrikli minik avtomobillərinə 1,2, dizel mühərrikli minik avtomobillərinə isə 1,5 yüksəldici əmsal tətbiq edilməklə hesablanır;

190.4.2. idxal olunan platinin hər qramına görə - 4,0 manat; ^{xliv}

190.4.3. idxal olunan qızılın, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının min çəki vahidindəki miqdarına görə:

190.4.3.1. qızılın min çəki vahidindəki miqdarı 375 (üç yüz yetmiş beş) olduqda, hər qramına görə - 1,5 manat; ^{xlv}

190.4.3.2. qızılın min çəki vahidindəki miqdarı 500 (beş yüz) olduqda, hər qramına görə - 2,0 manat;

190.4.3.3. qızılın min çəki vahidindəki miqdarı 585 (beş yüz səksən beş) olduqda, hər qramına görə - 2,4 manat;

190.4.3.4. qızılın min çəki vahidindəki miqdarı 750 (yeddi yüz əlli) olduqda, hər qramına görə - 3,0 manat;

190.4.3.5. qızılın min çəki vahidindəki miqdarı 958 (doqquz yüz əlli səkkiz) olduqda, hər qramına görə - 5,0 manat;

190.4.3.6. qızılın min çəki vahidindəki miqdarı 999 (doqquz yüz doxsan doqquz) olduqda, hər qramına görə - 6,0 manat;

190.4.4. idxal olunan emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almazın 1 karatı üçün 400 manat (aksiz dərəcəsi) olmaqla, aşağıdakı qaydada hesablanır: ^{xlvi}

190.4.4.1. almazın bir ədədinin miqdarı 1 karatdan aşağı olduqda, aksiz dərəcəsi almazın faktiki miqdarına mütənasib olaraq azaldılır;

190.4.4.2. almazın bir ədədinin miqdarı 1 karatdan yuxarı olduqda, aksizin məbləği aksiz dərəcəsi ilə almazın faktiki miqdarının hasilinə aşağıdakı əmsallar tətbiq edilməklə hesablanır:

190.4.4.2.1. 1 karatdan 2 karatadək olduqda - 2,0;

190.4.4.2.2. 2 karatdan 3 karatadək olduqda - 3,0;

190.4.4.2.3. 3 karatdan 4 karatadək olduqda - 4,0;

190.4.4.2.4. 4 karatdan 5 karatadək olduqda - 5,0;

190.4.4.2.5. 5 karatdan yuxarı olduqda - 10,0.

190.4.5. idxal olunan xəz-dəri məmulatlarının topdansatış bazar qiymətindən aşağı olmayan gömrük dəyərinin 10 faizi. ^{xlvii}

190.5. Azərbaycan Respublikasında istehsal olunan neft məhsullarına, minik avtomobillərinə və istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr aksiz dərəcələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. ^{xlviii}

Maddə 191. Aksizlər üzrə hesabat dövrü və aksizlərin ödənilməsi

191.1. Aksizlər üzrə hesabat dövrü təqvim ayıdır. Aksizli mallar istehsal edildikdə, hər hesabat dövrü üçün vergi tutulan əməliyyatlar üzrə aksizlər hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməlidir.

191.2. Vergi ödəyicisinin aksizin ödənişi üzrə borcu varsa, həmin borc yaranandan ödənilənədək həyata keçirilən vergi tutulan əməliyyatlar üzrə aksizlər bu Məcəllənin 191.1-ci maddəsinin tələblərinə baxmayaraq həmin əməliyyatların aparıldığı vaxt ödənilir və vergi ödəyicisinin həmin malları bu mallar üzrə aksizi ödəyənədək istehsal binasının hüduqlarından kənara çıxartmağa hüququ yoxdur.

191.3. Aksizli mallar idxal edildikdə, aksiz gömrük orqanları tərəfindən gömrük rüsumlarının tutulduğu qaydada tutulur.

191.4. Aksizlər dövlət büdcəsinə ödənilir.

191.5. Bu Məcəllə ilə müəyyən edilən aksizli mallara tətbiq edilən aksiz dərəcələrinin "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hissəsi icbari tibbi sığorta fonduna ödənilir.^{xlix}

Maddə 192. Bəyannamənin verilməsi

192.1. Vergi ödəyicisi bu Məcəllənin 191.1-ci maddəsində göstərilən hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada verginin ödənilməsi üçün nəzərdə tutulmuş müddətlərdə, hesabat dövrü ərzində vergi tutulan əməliyyatlarını göstərməklə bəyannamə verməlidir.

Vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin fəaliyyətinə xitam verildikdə, aksiz bəyannaməsi bu Məcəllədə nəzərdə tutulmuş müddətdən gec olmamaq şərti ilə 30 gün müddətində vergi orqanına təqdim edilməlidir. Bu zaman vergi dövrü hesabat dövrü sayılan müddətin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edir.¹

192.2. Aksizin ödəyicisi bu Məcəllənin 189-cu maddəsində göstərilən əvəzləşdirmə üçün ərizəni aksizin ödənilməsinə dair bəyannamə ilə birlikdə vergi orqanına verir.

Maddə 193. Təkrar ixrac zamanı aksizin qaytarılması

193.1. Sonradan təkrar ixrac məqsədi ilə idxal olunan mallar üçün aksiz, malların idxalı vaxtı ödənilir və sonradan təkrar ixracın faktiki həcminə müvafiq məbləğdə aksizi almış gömrük orqanları tərəfindən 15 gün ərzində geri qaytarılır.

193.2. Bu Məcəllənin 188.1.4-cü maddəsinə uyğun olaraq aksizlərdən azad edilən idxal mallarına bu Məcəllənin 193.1-ci maddəsi tətbiq edilmir.^{li}

ⁱ 10 iyun 2011-ci il tarixli **161-IVQD** nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 7 iyul 2011-ci il, № 145, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 603) ilə 164.1.14-cü və 183.3-cü maddələr əlavə edilmişdir.

ⁱⁱ 21 oktyabr 2005-ci il tarixli 1028-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" Qəzeti, 17 dekabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1081) ilə 185.1-ci maddədə "mallar" sözü "neft məhsulları və tütün məmulatları" sözləri ilə əvəz edilmiş və bu maddəyə ikinci cümlə əlavə edilmişdir.

[30 dekabr 2014-cü il tarixli 1167-IVQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 11 yanvar 2015-ci il, № 7, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 1, maddə 11) ilə 185.1-ci maddənin birinci cümləsindən "və tütün məmulatları" sözləri çıxarılmışdır, həmin cümlədə "aksiz" sözündən sonra ", yol vergisi" sözləri əlavə edilmişdir.

ⁱⁱⁱ [30 dekabr 2014-cü il tarixli 1167-IVQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 11 yanvar 2015-ci il, № 7, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 1, maddə 11) ilə 185.2-ci maddənin birinci bəndində "üzən vasitələr" sözlərindən sonra ", habelə platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz" sözləri, "aksiz" sözündən sonra ", yol vergisi" sözləri əlavə edilmişdir.

[30 noyabr 2018-ci il tarixli 1356-VOD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 22 dekabr 2018-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2498) ilə 185.2-ci maddənin birinci və ikinci abzaslarına "minik avtomobilləri" sözlərindən əvvəl "avtobuslar," sözləri əlavə edilmişdir.

^{iv} 15 dekabr 2006-cı il tarixli 196-IIIQD nömrəli Qanun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1026) ilə 185.2-ci maddədə "İdxal malları üçün" sözlərindən sonra "(minik avtomobilləri, istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr istisna olmaqla)" sözləri və həmin maddəyə yeni məzmununda ikinci abzas əlavə edilmişdir.

^v [30 dekabr 2014-cü il tarixli 1167-IVQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 11 yanvar 2015-ci il, № 7, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 1, maddə 11) ilə 185.2-ci maddəyə yeni məzmununda üçüncü bənd əlavə edilmişdir.

^{vi} 21 oktyabr 2005-ci il tarixli 1028-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" Qəzeti, 17 dekabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1081) ilə 185.3-cü maddə əlavə edilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

~~185.3. Qaytarılan tara istisna edilməklə qablaşdırmanın qiyməti vergi tutulan əməliyyatın məbləği müəyyənləşdirilərkən nəzərə alınır.~~

^{vii} [3 dekabr 2021-ci il tarixli 406-VIQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 31 dekabr 2021-ci il, № 286) ilə yeni məzmununda 186-1-ci maddə əlavə edilmişdir.

^{viii} 21 dekabr 2012-ci il tarixli 509-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 30 dekabr 2012-ci il, № 293, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1226) ilə 188.1.1-ci maddədə "3 blok" sözləri "600 ədəd" sözləri ilə əvəz edilmişdir.

^{ix} [30 dekabr 2014-cü il tarixli 1167-IVQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 11 yanvar 2015-ci il, № 7, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 1, maddə 11) ilə 188.1.1-ci maddədə "və 600 ədəd siqaretin" sözləri ", 600 ədəd siqaretin, 20 qram qızılın, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almazın" sözləri ilə əvəz edilmişdir.

^x [29 iyun 2018-ci il tarixli 1194-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 18 iyul 2018-ci il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 7, I kitab, maddə 1414) ilə 188.1.1-ci maddədə "üç" sözü "1,5" rəqəmləri ilə və "600" rəqəmləri "200" rəqəmləri ilə əvəz edilmişdir.

^{xi} 28 dekabr 2012-ci il tarixli 527-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 6 fevral 2013-cü il, № 27, "Azərbaycan" qəzeti 10 fevral 2013-cü il, № 31) ilə 188.1.3-cü maddədə "təkrar ixrac üçün nəzərdə tutulan mallar istisna edilməklə," sözləri "Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 192-ci və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda" sözləri ilə əvəz edilmişdir.

^{xii} 28 dekabr 2012-ci il tarixli 527-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti 6 fevral 2013-cü il, № 27, "Azərbaycan" qəzeti 10 fevral 2013-cü il, № 31) ilə 188.1.4-cü maddə ləğv edilmişdir.

^{xiii} [30 dekabr 2014-cü il tarixli 1167-IVQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 11 yanvar 2015-ci il, № 7, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 1, maddə 11) ilə 188.1.5-ci maddə əlavə edilmişdir.

^{xiv} [9 aprel 2019-cu il tarixli 1559-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 17 may 2019-cu il, № 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 801) ilə 188.1.5-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmununda 188.1.6-cı maddə əlavə edilmişdir. *(Bu Qanun 2019-cu il martın 1-dən 2021-ci il avqustun 1-dək qüvvədədir.)*

^{xv} [23 fevral 2021-ci il tarixli 266-VIQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 11 mart 2021-ci il, № 54, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 211) ilə 188.1.6-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunmuşdur və yeni məzmununda 188.1.7-ci maddə əlavə edilmişdir.

^{xvi} [29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 28 dekabr 2019-cu il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1894) ilə 189.2-ci maddədə "vergi hesab-faktura" sözləri "qaimə-faktura" sözləri ilə əvəz edilmişdir.

^{xvii} 16 noyabr 2001-ci il tarixli 217-IIQD nömrəli "Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 12, maddə 734) ilə 190.1-ci maddədən "maya" sözü çıxarılmışdır.

^{xviii} 15 dekabr 2006-cı il tarixli 196-IIIQD nömrəli Qanun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1026) ilə 190.1-ci maddəyə yeni məzmununda beşinci və altıncı abzaslar əlavə edilmişdir.

^{xvii} [30 dekabr 2014-cü il tarixli 1167-IVQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 11 yanvar 2015-ci il, № 7, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 1, maddə 11) ilə 190.1-ci maddənin beşinci bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və həmin maddəyə yeni məzmununda altıncı bənd əlavə edilmişdir.

^{xviii} [16 dekabr 2016-cı il tarixli 454-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 25 dekabr 2016-cı il, № 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2046) ilə 190.1-ci maddənin yeddinci abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmununda səkkizinci abzas əlavə edilmişdir.

^{xix} [30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 22 dekabr 2018-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2498) ilə 190.1-ci maddənin səkkizinci abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmununda doqquzuncu – on birinci abzaslar əlavə edilmişdir.

[29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 28 dekabr 2019-cu il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1894) ilə 190.1-ci maddənin doqquzuncu abzasından "(alkoqolsuz və ya alkoqollu)" sözləri çıxarılmışdır.

^{xx} [3 dekabr 2021-ci il tarixli 406-VIQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 31 dekabr 2021-ci il, № 286) ilə 190.1-ci maddənin birinci hissəsinin 12-ci abzasına "qəlyan üçün tütünlər" sözlərindən sonra "və tütün əvəzləyiciləri" sözləri əlavə edilmişdir, həmin maddənin 13-cü abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmununda 14-cü abzas əlavə edilmişdir.

^{xxi} [23 fevral 2021-ci il tarixli 266-VIQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 11 mart 2021-ci il, № 54, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 211) ilə 190.1-ci maddənin on birinci abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunmuşdur və həmin maddəyə yeni məzmununda on ikinci və on üçüncü abzaslar əlavə edilmişdir.

^{xxii} 28 noyabr 2003-cü il tarixli 519-IIQD nömrəli "Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 1, maddə 1) ilə 190.2-ci maddənin əvvəlinə "Azərbaycan Respublikasına idxal edilən aksizli mallara" sözləri əlavə edilmişdir.

15 dekabr 2006-cı il tarixli 196-IIIQD nömrəli Qanun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1026) ilə 190.2-ci maddədə " aksizli mallara" sözlərindən sonra "(minik avtomobilləri, istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr istisna olmaqla)" sözləri əlavə edilmişdir.

[30 dekabr 2014-cü il tarixli 1167-IVQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 11 yanvar 2015-ci il, № 7, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 1, maddə 11) ilə 190.2-ci maddəyə "üzən vasitələr" sözlərindən sonra ", habelə platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz" sözləri əlavə edilmişdir.

[14 aprel 2017-ci il tarixli 618-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 21 may 2017-ci il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 723) ilə 190.2-ci maddəyə "almaz" sözündən sonra ", xəz-dəri məmulatları" sözləri əlavə edilmişdir.

[30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 22 dekabr 2018-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I

kitab, maddə 2498) ilə 190.2-ci maddəyə “**minik avtomobilləri**” sözlərindən əvvəl “**avtobuslar,**” sözü əlavə edilmişdir.

^{xxiii} 28 noyabr 2003-cü il tarixli 519-IIQD nömrəli “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (**Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 1, maddə 1**) ilə Məcəlləyə 190.3-cü maddə əlavə edilmişdir.

21 oktyabr 2005-ci il tarixli 1028-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“**Azərbaycan Qəzeti, 17 dekabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1081**) ilə 190.3.1-ci maddədə “**4000,0**” rəqəmi “**0,8**” rəqəmi ilə, 190.3.2-ci maddədə “**2500,0**” rəqəmi “**0,5**” rəqəmi ilə, 190.3.3-cü maddədə “**1000,0**” rəqəmi “**0,2**” rəqəmi ilə, 190.3.4-cü maddədə “**1000,0**” rəqəmi “**0,2**” rəqəmi ilə, 190.3.5-ci maddədə “**500,0**” rəqəmi “**0,1**” rəqəmi ilə, 190.3.6-cı maddədə “**400,0**” rəqəmi “**0,08**” rəqəmi ilə və 190.3.7-ci maddədə “**hər min ədədinə 9000,0 manat**” sözləri “**12,5 faiz**” sözləri ilə əvəz edilmişdir.

[30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu (“**Azərbaycan**” qəzeti, **22 dekabr 2018-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2498**) ilə 190.3-cü maddədə “**və tütün məmulatlarına**” sözləri “, **tütün məmulatlarına, energetik (alkoqollu və alkoqolsuz) içkilərə və elektron siqaretlər üçün mayeyə**” sözləri ilə əvəz edilmişdir.

[29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu (“**Azərbaycan**” qəzeti, **28 dekabr 2019-cu il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1894**) ilə 190.3-cü maddədən “(alkoqollu və alkoqolsuz)” sözləri çıxarılmışdır.

[23 fevral 2021-ci il tarixli 266-VIQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu (“**Azərbaycan**” qəzeti, **11 mart 2021-ci il, № 54, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 211**) ilə 190.3-cü maddəyə “**energetik içkilərə**” sözlərindən sonra “, **istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlərə, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlərə, çeynənilən və ya buruna çəkilən tütünlərə, qəlyan üçün tütünlərə, habelə qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarına**” sözləri əlavə edilmişdir.

[3 dekabr 2021-ci il tarixli 406-VIQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu (“**Azərbaycan**” qəzeti, **31 dekabr 2021-ci il, № 286**) ilə 190.3-cü maddəyə “**qəlyan üçün tütünlərə**” sözlərindən sonra “**və tütün əvəzləyiciləri**” sözləri, “**tütün məhsullarına**” sözlərindən sonra “, **birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinə**” sözləri əlavə edilmişdir.

^{xxiv} [30 dekabr 2014-cü il tarixli 1167-IVQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu (“**Azərbaycan**” qəzeti, **11 yanvar 2015-ci il, № 7, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 1, maddə 11**) ilə 190.3.1-ci maddədə “**0,8**” rəqəmləri “**2,0**” rəqəmləri ilə, 190.3.2-ci maddədə “**0,5**” rəqəmləri “**2,0**” rəqəmləri ilə, 190.3.3-cü maddədə “**0,2**” rəqəmləri “**6,0**” rəqəmləri ilə, 190.3.4-cü maddədə “**0,2**” rəqəmləri “**2,5**” rəqəmləri ilə, 190.3.6-cı maddədə “**0,08**” rəqəmləri “**0,2**” rəqəmləri ilə əvəz edilmişdir.

[29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu (“**Azərbaycan**” qəzeti, **28 dekabr 2019-cu il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1894**) ilə 190.3.1-ci maddədə “**2,0**” rəqəmləri “**3,2**” rəqəmləri ilə əvəz edilmişdir.

[3 dekabr 2021-ci il tarixli 406-VIQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu (“**Azərbaycan**” qəzeti, **31 dekabr 2021-ci il, № 286**) ilə 190.3.1-190.3.3-cü maddələrdə “**3,2**” rəqəmləri “**4,0**” rəqəmləri ilə əvəz edilmişdir.

^{xxv} [29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu (“**Azərbaycan**” qəzeti, **28 dekabr 2019-cu il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1894**) ilə 190.3.2-ci maddədə “**2,0**” rəqəmləri “**3,2**” rəqəmləri ilə əvəz edilmişdir.

^{xxvi} [29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 28 dekabr 2019-cu il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1894) ilə 190.3.3-cü maddədə "6,0" rəqəmləri "3,2" rəqəmləri ilə əvəz edilmişdir.

^{xxvii} [29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 28 dekabr 2019-cu il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1894) ilə 190.3.4-cü maddədə "2,5" rəqəmləri "2,6" rəqəmləri ilə əvəz edilmişdir.

^{xxviii} [29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 28 dekabr 2019-cu il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1894) ilə 190.3.5-ci maddədə "0,1" rəqəmləri "0,2" rəqəmləri ilə əvəz edilmişdir.

^{xxix} [29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 28 dekabr 2019-cu il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1894) ilə 190.3.6-cı maddədə "0,2" rəqəmləri "0,4" rəqəmləri ilə əvəz edilmişdir.

^{xxx} [30 dekabr 2014-cü il tarixli 1167-IVQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 11 yanvar 2015-ci il, № 7, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 1, maddə 11) ilə 190.3.7-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

190.3.7. bütün növ bütün məmulatları — 12,5 faiz.

[12 iyun 2018-ci il tarixli 1186-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 1 iyul 2018-ci il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 6, maddə 1193) ilə 190.3.7-ci maddədə "10,0" rəqəmləri "20,0" rəqəmləri ilə əvəz edilmişdir.

[30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 22 dekabr 2018-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2498) ilə 190.3.7-ci maddədən "siqarlar, ucları kəsilən siqarlar və" sözləri çıxarılmışdır.

[29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 28 dekabr 2019-cu il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1894) ilə 190.3.7-ci maddədə "20,0" rəqəmləri "31,0" rəqəmləri ilə əvəz edilmişdir.

[23 fevral 2021-ci il tarixli 266-VIQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 11 mart 2021-ci il, № 54, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 211) ilə 190.3.7-ci maddədə "31,0" rəqəmləri "43,0" rəqəmləri ilə əvəz edilmişdir.

^{xxxi} [30 dekabr 2014-cü il tarixli 1167-IVQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 11 yanvar 2015-ci il, № 7, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 1, maddə 11) ilə 190.3.8-ci maddə əlavə edilmişdir.

[12 iyun 2018-ci il tarixli 1186-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 1 iyul 2018-ci il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 6, maddə 1193) ilə 190.3.8-ci maddədə "4,0" rəqəmləri "12,0" rəqəmləri ilə əvəz edilmişdir.

[30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 22 dekabr 2018-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2498) ilə 190.3.8-ci maddədə "12,0" rəqəmləri "20" rəqəmləri ilə əvəz edilmişdir.

[29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 28 dekabr 2019-cu il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1894) ilə 190.3.8-ci maddədə "20" rəqəmləri "31,0" rəqəmləri ilə əvəz edilmişdir.

[23 fevral 2021-ci il tarixli 266-VIOD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 11 mart 2021-ci il, № 54, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 211) ilə 190.3.8-ci maddədə "31,0" rəqəmləri "35,0" rəqəmləri ilə əvəz edilmişdir.

[3 dekabr 2021-ci il tarixli 406-VIOD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 31 dekabr 2021-ci il, № 286) ilə 190.3.8-ci maddədə "35,0" rəqəmləri "38,5" rəqəmləri ilə əvəz edilmişdir.

^{xxxii} [30 noyabr 2018-ci il tarixli 1356-VOD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 22 dekabr 2018-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2498) ilə 190.3.8-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmununda 190.3.9-cu – 190.3.12-ci maddələr əlavə edilmişdir.

[29 noyabr 2019-cu il tarixli 1704-VOD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 28 dekabr 2019-cu il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1894) ilə 190.3.9-cu maddə ləğv edilmişdir.

^{xxxiii} [29 noyabr 2019-cu il tarixli 1704-VOD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 28 dekabr 2019-cu il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1894) ilə 190.3.10-cu maddədən "alkoqolsuz" sözü çıxarılmışdır və həmin maddədə "3,0" rəqəmləri "3,1" rəqəmləri ilə əvəz edilmişdir.

^{xxxiv} [23 fevral 2021-ci il tarixli 266-VIOD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 11 mart 2021-ci il, № 54, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 211) ilə 190.3.12-ci maddədə "20,0" rəqəmləri "100,0" rəqəmləri ilə əvəz edilmişdir.

^{xxxv} [29 noyabr 2019-cu il tarixli 1704-VOD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 28 dekabr 2019-cu il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1894) ilə 190.3.12-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmununda 190.3.13-cü maddə əlavə edilmişdir.

^{xxxvi} [3 dekabr 2021-ci il tarixli 406-VIOD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 31 dekabr 2021-ci il, № 286) ilə 190.3.14-cü maddə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

190.3.14. istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, "homogenləşdirilmiş" və ya "bərpa edilmiş" tütünlər, çeynənildən və ya buruna çəkilən tütünlər, habelə qəlyan üçün tütünlər — hər kiloqramına 30,0 manat;

^{xxxvii} [23 fevral 2021-ci il tarixli 266-VIOD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 11 mart 2021-ci il, № 54, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 211) ilə 190.3.13-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunmuşdur və yeni məzmununda 190.3.14-cü və 190.3.15-ci maddələr əlavə edilmişdir.

[3 dekabr 2021-ci il tarixli 406-VIOD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 31 dekabr 2021-ci il, № 286) ilə 190.3.15-ci maddədə "12,9" rəqəmləri "14,0" rəqəmləri ilə əvəz edilsin və həmin maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmununda 190.3.16-cı maddə əlavə edilmişdir.

^{xxxviii} [30 noyabr 2018-ci il tarixli 1356-VOD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 22 dekabr 2018-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2498) ilə yeni məzmununda 190.3-1-ci maddə əlavə edilmişdir.

[29 noyabr 2019-cu il tarixli 1704-VOD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 28 dekabr 2019-cu il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1894) ilə 190.3-1-ci maddədə "190.3.1-ci – 190.3.10-cu və 190.3.12-ci" sözləri "190.3.1-ci – 190.3.8-ci, 190.3.10-cu, 190.3.12-ci və 190.3.13-cü" sözləri ilə əvəz edilmişdir.

[23 fevral 2021-ci il tarixli 266-VIOD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 11 mart 2021-ci il, № 54, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 211) ilə 190.3-1-ci maddədə "190.3.12-ci və 190.3.13-cü" sözləri "190.3.12-ci – 190.3.15-ci" sözləri ilə əvəz edilmişdir.

^{xxxix} [30 dekabr 2014-cü il tarixli 1167-IVQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 11 yanvar 2015-ci il, № 7, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 1, maddə 11) ilə 190.4-cü maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

190.4. Azərbaycan Respublikasına idxal olunan minik avtomobillərinə, istirahət və ya idman üçün yaxtalara və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə aşağıdakı aksiz dərəcələri tətbiq edilir:

Vergitutma obyektinin adı	Aksizin dərəcəsi
Minik avtomobilləri: – mühərrikin həcmi 2000 kubsantimetrdək olduqda	Mühərrikin həcmnin hər kubsantimetrinə görə – 0,15 manat
– mühərrikin həcmi 3000 kubsantimetrdək olduqda	300 manat + mühərrikin həcmnin 2001–3000 kubsantimetr hissəsi üçün hər kubsantimetərə görə – 1 manat
– mühərrikin həcmi 4000 kubsantimetrdək olduqda	fasildə 1300 manat + mühərrikin həcmnin 3001–4000 kubsantimetr hissəsi üçün hər kubsantimetərə görə – 2 manat
– mühərrikin həcmi 4000 kubsantimetrdən çox olduqda	3300 manat + mühərrikin həcmnin 4000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetərə görə – 4 manat
İstirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr	Mühərrikin həcmnin hər kubsantimetrinə görə – 1 manat

[14 aprel 2017-ci il tarixli 618-VOD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 21 may 2017-ci il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 723) ilə 190.4-cü maddənin birinci abzasına "almaza" sözündən sonra ", xəz-dəri məmulatlarına" sözləri əlavə edilmişdir.

[30 noyabr 2018-ci il tarixli 1356-VOD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 22 dekabr 2018-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2498) ilə 190.4-cü maddəyə "idxal olunan" sözlərindən sonra "avtobuslara," sözü əlavə edilmişdir.

^{xi} [16 dekabr 2016-cı il tarixli 454-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 25 dekabr 2016-cı il, № 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2046) ilə 190.4.1-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

190.4.1. *minik avtomobillərinə, istirahət və ya idman üçün yaxtalara və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə görə:*

<i>Vergitutma obyektinin adı</i>	<i>Aksiz dərəcəsi</i>
<i>Minik avtomobilləri:</i>	<i>Mühərrikin həcmnin hər kubsantimetrinə görə — 0,20 manat</i>
<i>— mühərrikin həcmi 2000 kubsantimetrədək olduqda</i>	<i>400 manat + mühərrikin həcmnin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə — 1,5 manat</i>
<i>— mühərrikin həcmi 3000 kubsantimetrədək olduqda</i>	<i>1900 manat + mühərrikin həcmnin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə — 4 manat</i>
<i>— mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda</i>	<i>5900 manat + mühərrikin həcmnin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə — 8 manat</i>
<i>— mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda</i>	<i>13900 manat + mühərrikin həcmnin 5000 kubsantimetrdən çox olan hissəsi üçün hər kubsantimetrə görə — 10 manat</i>
<i>İstirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr</i>	<i>Mühərrikin həcmnin hər kubsantimetrinə görə — 3 manat</i>

[3 dekabr 2021-ci il tarixli 406-VIQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 31 dekabr 2021-ci il, № 286) ilə 190.4.1-ci maddəyə "minik avtomobillərinə" sözlərindən sonra "(bu Məcəllənin 190.4.1-3-cü maddəsinin müddəaları nəzərə alınmaqla)" sözləri əlavə edilmişdir.

^{xii} [30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 22 dekabr 2018-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2498) ilə 190.4.1-ci maddənin cədvəl hissəsində "0,20" rəqəmləri "0,30" rəqəmləri ilə, "400" rəqəmləri "600" rəqəmləri ilə, "3" rəqəmi "5" rəqəmi ilə, "3400" rəqəmləri "5600" rəqəmləri ilə, "8" rəqəmi "13" rəqəmləri ilə, "11400" rəqəmləri "18600" rəqəmləri ilə, "20" rəqəmləri "35" rəqəmləri ilə, "31400" rəqəmləri "53600" rəqəmləri ilə və "40" rəqəmləri "70" rəqəmləri ilə əvəz edilmişdir.

^{xlii} [30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 22 dekabr 2018-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2498) ilə yeni məzmununda 190.4.1-1-ci və 190.4.1-2-ci maddələr əlavə edilmişdir.

^{xliii} [3 dekabr 2021-ci il tarixli 406-VIQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 31 dekabr 2021-ci il, № 286) ilə 190.4.1-2-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmununda 190.4.1-3-cü və 190.4.1-4-cü maddələr əlavə edilmişdir.

^{xliv} [16 dekabr 2016-cı il tarixli 454-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 25 dekabr 2016-cı il, № 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2046) ilə 190.4.2-ci maddədə "2,0 manat" sözləri "4,0 manat" sözləri ilə əvəz edilmişdir.

^{xlv} [16 dekabr 2016-cı il tarixli 454-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 25 dekabr 2016-cı il, № 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2046) ilə 190.4.3.1-ci maddədə "0,8 manat" sözləri "1,5 manat" sözləri ilə, 190.4.3.2-ci maddədə "1,0 manat" sözləri "2,0 manat" sözləri ilə, 190.4.3.3-cü maddədə "1,2 manat" sözləri "2,4 manat" sözləri ilə, 190.4.3.4-cü maddədə "1,5 manat" sözləri "3,0 manat" sözləri ilə, 190.4.3.5-ci maddədə "1,8 manat" sözləri "5,0 manat" sözləri ilə, 190.4.3.6-cı maddədə "2,0 manat" sözləri "6,0 manat" sözləri ilə əvəz edilmişdir.

^{xlvi} [16 dekabr 2016-cı il tarixli 454-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 25 dekabr 2016-cı il, № 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2046) ilə 190.4.4-cü maddədə "200 manat" sözləri "400 manat" sözləri ilə əvəz edilmişdir.

^{xlvii} [16 dekabr 2016-cı il tarixli 454-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 25 dekabr 2016-cı il, № 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2046) ilə yeni məzmununda 190.4.5-ci maddə əlavə edilmişdir.

^{xlviii} 28 noyabr 2003-cü il tarixli 519-IIQD nömrəli "Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 1, maddə 1) ilə Məcəlləyə 190.4-cü maddə əlavə edilmişdir.

15 dekabr 2006-cı il tarixli 196-IIIQD nömrəli Qanun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1026) ilə Yeni məzmununda 190.4-cü maddə əlavə edilmişdir, 190.4-cü maddə 190.5-ci maddə hesab edilmişdir, 190.5-ci maddədə "neft məhsullarına " sözlərindən sonra ", minik avtomobillərinə və istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr" sözləri əlavə edilmişdir.

^{xlix} [29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 28 dekabr 2019-cu il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1894) ilə yeni məzmununda 191.5-ci maddə əlavə edilmişdir.

^l 21 oktyabr 2005-ci il tarixli 1028-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" Qəzeti, 17 dekabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1081) ilə 192.1-ci maddəyə ikinci abzas əlavə edilmişdir.

^{li} [30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli](#) Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 22 dekabr 2018-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2498) ilə 193.2-ci maddə ləğv edilmişdir.